



Rəna Qocayeva
Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun
elmi işçisi

Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında əldə edüçca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi məbədlərin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin kəhnə ibadət yerlərində, bir sırada hallarda birbaşa kəhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. Professor K. Trever qeyd edir ki, Mingeçevirdəki Sudagilan məbədlərində olduğu kimi, bəzi hallarda xristianlıqladan əvvəlki dövrlə aid məbədin hərda bittib, xristian məbədinin hərda başlamasını müəyyən etmek mümkün deyil. IV əsrin əvvəllərində Qafqaz Albaniyası tarixinin yeni mərhələsinə qədəm qoyur və bu mərhələnin əsas həlliəcisi faktorlardan biri feodal ictimai-iqtisadi münasibətlərinin yaranması və inkişafı, xristianlığın dövlət dini elan edilməsidir. Həmin dövrün ən mühüm hadisələrindən biri ölkənin ümumi mədəni həyatında dirçəlişə təkan verən Alban əlfbasının yaradılması olmuşdur. IV-VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılması tarixi məbədlər də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin Vaçaqan (487-510) və Cavansırın (637-680) hakimiyyətəri dövrünə təsadüf edir. Moisey Kalankatlı bildirir ki, Arşaklər sülaləsindən olan hökmənlərdən yalnız III Vaç-

alban xaçı hekk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir. Bu məbəd məşədə, elçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksek mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus işqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucalılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir. Güman

dir. Digər mənbələrdə isə Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən qədim alban məbədinin V-VIII əsrlərdə tikildiyi qeyd olunur. Qafqaz Albaniyasının mədəni ərsinə aid olan məbəd qırmızı tuf daşdan-dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı hekk olunub ki, bu da məbədin albanla rəsəd məxsusluğunu sübut edir. Güman

rəsəd in hər iki yanında "T" formalı süttün olan abidə yerləşir. Bu cür süttünlər ara qapının cənuba, iri otağın içində baxan üzünün və cənuba açılan giriş qapısının hər iki yanında vardır. Binanın bərpası zamanı düzəldilmiş süttünlər (qapının yanlarında) kobudluğu ilə digərlərindən seçilir. Otağın tavanı günbəzvarıdır. Ortadakı dairəvi deşik örtükleri silindirvari barabanla tamamlanır. Üstü alçaq, konusvari düzəldilmiş barabanın hündürlüyü 2 metr, diametri 2 metrdir. Barabanın konusvari örtük-

və yuxarı künclərində 8 hissəyə ayırmış rozetka qazılmışdır. Qəbirüstü daşlarında insan təsvirlərinin verilmesi bütperəstliklə əlaqədar olub buradakı qəbirlərin vaxtılıq hazırlanmış bütperəst Alban məbədinə aid olduğunu ehtimal etməyə imkan verir. Ümumiyyətlə, məbəd ətrafında yer üstündən və qazıntıdan az məqdar arxeoloji material əldə edilmişdir. Burada əsasən antik və ilk orta əsrlər, tək-tək orta əsrlərə aid qab qırıqları, bir neçə memarlıq elementləri, bəzəkli daş parçaları tapılmışdır. Qab qırıqları küp, küpe, su qabi, piyale, 1 ədəd XIII əsra aid "Qaan-al-adile" məxsus mis pul (pulun teyinatını tarix elmləri doktoru M.Seyfəddini vermişdir) və şirli

Qafqaz Albaniyasının tarixi ərsi Qazax Alban məbədləri

edilir ki, işqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mihrani hökmənlərinin iqamətgahı idi. Albaniya hökmənlərinin qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerde lokallaşdırılması bunu təsdiq edə bilər. Buna görə də kompleksin hələ V əsrə yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı XI əsre aid etmek mümkündür. Əsas bina – məbəd diqqəti daha çox cəlb edir.

Məbəd plan baxımından düzbucaqlıdır. Abidənin mühafizə olunmuş fragmentləri təsdiq edir ki, o mühüm memarlıq əseri idi. Bina yaxşı bishirilmiş 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən ucaldılmışdır. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın əhatələnməsi), karnızlar isə yarımnəbatı oyma naxışlı yonulmuş daşlardan hazırlanmışdır. Binanın



rayonunun Daş Salahlı kəndində Avey dağının cənub zirvesinin ən uca nöqtəsində - 922 metr hündürlükde yerləşən Alban məbədidir. "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində mühafizə olunan və inventar nömrəsi 283 olan ölkə əhəmiyyətli memarlıq abidəsinin tarixi V-VII əsrlərə aid edilir. Məbəd əvvələr aya sitayış etmiş bütperəstler tərəfindən tikilmiş və Ay məbədi adlandırılmışdır. Bunu arxeoloji qazıntılar zamanı yapılan küplərin üzərində əks edilmiş ay, aya sitayış edən insan şəkillərinə əsasən söylemək mümkündür.

Məbəd kompleksi iki tikilidən - birinci şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı böyük əsas tikili və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Əsas tikili ikipilləli özül üzərində, qədim ay məbədinin üzərində tikilmişdir. Daha doğrusu, bütperəst məbədi xristianlığın qəbulu ilə dövrün dini tələblərinə uyğun

le birləşən yuxarı hissəsini qoşa, paralel qabarık kəmər əhatə etmişdir. Barabanda bir-birindən müəyyən məsafədə yerləşən 4 əedad uzunsov kiçik pəncərə açılmışdır. Baraban və konusvari örtüyü üstüne nazik daş piltələr düzülmüşdür. Otağın şərq divarında bir dar pəncərə açılmışdır. Otağın qərb divarındaki pəncərənin hər iki yanında zərif kəsmə naxışa təsadüf olunur.



kasaya aiddir. Məbədin içinin quruluşu, onun oxşar abidələrlə müqayisəsi, buradan əldə edilmiş arxeoloji materialların təhlili onun VI əsrə inşa olunduğunu deməyə əsas verir. Məbədin daxili plan kompozisiyası, xəçvari plana malik olan Zaqatala rayonunun Qəbəzdərə kəndində yerləşən VIII-IX əsrlərə aid Qəbəzdərə kilsəsini xatırladır. Xərici fəza həcmine görə isə kilsə gün-



qan ölkədə 'ilin günlərinin sayı qədər kilsə inşa etdirmişdi.' Xəlifənin bəxş etdiyi bütün şərəflərində intiyyət edən" Cavansır Mehranı isə 'daha çox inşaat və ölkəsinin abadlaşdırılması ilə maşgıl olmuşdur."

Hal-hazırda dövrümüzə çatmış çoxsaylı monumental memarlıq nümunələri alban memarlarının ustalığından xəber verir. Erkən orta əsrlər alban memarlığı haqqında daha geniş və çoxsahəli məlumatı alban memarlarının ən yaxşı inşaat təcrübəsinin istifadə edildiyi dini tikililərdən almaq mümkündür. Erkən xristian memarlığı yalnız inşaat ənənələri baxımından deyil, həm də mövcud dini tikililərin memarlıq-planlaşdırma strukturunun menimsənilməsinə görə daha əvvəlki dövrlərə aid yerli memarlıqla əlaqəlidir. Alban memarlığının ən gözəl incilərindən bir neçəsi də Azərbaycanın dilbəğüşəsi Qazax rayonu ərazisindədir.

Onlardan biri ölkə əhəmiyyətli memarlıq abidəsi olan Qazax rayonunun Əskipara kəndində yerləşən alban məbədidir. Məbəd V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni ərsinə aid olan bu məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin cənub və qərb tərəfdən iki qapısı vardır. Mehrab şərq tərəfdə yerləşir. Onu iki yandan hücrelər əhatələyir. Məbədin döşəməsi dördkünc əhəngdaşı ilə döşənmiş



olaraq sökülmüş, onun yerində xristian məbədi inşa edilmişdir. Məbədin şimal-səqər tərəfində qədim tıkkılışla aid altı cərgə hörgü daşının saxlanması da deyilən fikirləri təsdiq edir. Çaxmaqlaşmış əhəng daşından olan həmin hissə sonrakı tıkkılış binanın hörgü daşlarından fərqlənir. Binanın içi aralıq qapısı ilə iki otağa ayrılmışdır. Böyük otağın ölçüsü 4,5x3,5 arxsındakı kiçik otağın ölçüsü isə 3,5x2,5 metrdir. Tikilinin qədim divarları arası xırda daş parçaları və palçıqla doldurularaq hər iki üzde iki daşlarla hörülmişdir. Birinci iki otağın şərq diva-

Pəncərənin üstü yanlarında düz, ortada qövsvari batıq xətdən ibarət naxışa malikdir. Binanın "karnız"ını 3 cərgə batıq xətdən ibarət naxış əhatə etmişdir. Giriş qapısının üstünü qırmızı tuf daşı bağlayır. Bu daşın ətrafi naxışla işlənmişdir.

Arxeoloji qazıntılar zamanı məbədin yaxınlığında qəbirlər və qəbirüstü daşlarında aşkar edilmişdir. Onların üstü çox iri ölçülü yaxşı hamarlanmış və naxışlanmış əhəng daşları ilə örtülmüşdür. Bu qəbir daşlarının heç birində "xaç" işarəsi yoxdur. Lakin birinin üzərində emblem kimi albanlara məxsus "lotos gülü"

bəzli zal kilsələri ilə yaxınlıq təşkil edir.

Avey dağındaki bu qədim məbəd qədim Alban torpağına, xristian alban əhalisinə xidmət etmiş abidədir. Hər zaman olduğu kimi, xristianlığın dövründə də Alban kəndlərinin sakinləri yalnız xristian albanlardan, müsəlmanlığın qəbulundan sonra isə müsəlman alban-azərbaycanlılarından ibarət olmuşdur. Ümumiyyətlə, qədim alban məbədlərinin qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məsələlərdən biridir. Son illərdə bu tarixi-mədəni ərsin bütün dünyada tanıtılması üçün çox işlər görülmüş, Qeyd etdiyimiz kimi, emənilər daim alban məbədlərini və onları aid maddi-mədəni nümunələri öz adlarını çıxmağa çalışırlar. Lakin Azərbaycan dövlətinin beynəlxalq ictimaiyyəti də cəlb etməklə həyata keçirdiyi tədbirlər nəticəsində emənilərin alban tarixini saxlaşdırmaq cəhdlerinin qarşısı alınır. Aparılan işlərin nəticəsidir ki, artıq dünya ictimaiyyəti alban məbədlərinin məhz Azərbaycan'a məxsus olması barədə kifayət qədər məlumatlıdır.